

# "İçərişəhər"dən... "Xocalı"yadək

(Tələbə-dizayner Günay Nəbiyevanın ilk fərdi yaradıcılıq sərgisindən qeydlər)

...Yol İçərişəhərdən başlandı. Qədim memarlıq-şəhərsalma mədəniyyətini özündə yaşadan tikili abidələr məkanından. Əyri-üyri, darısqal küçələri, gündüşməyən mənzilləri, az qala bir əl uzunluğu qədər məsafləyə malik eyvanları, sanki şiddətlə Bakı küləyindən qorunmaq üçün bir-birinə bərk sığınib yan-yana düzülmüş evləri olan məhəllələr asta-asta gəlib göz öndən keçir qədim şəhərin - İçərişəhərin... Sonra yol davam edir... Təbiətin yamyaşıl bir güşəsinə "çatırıq". Ətrafda qollu-budaqlı, hündür ağaclar boy-boyaya verib. Çəmənlilikə sanki xalı döşənib. Günəşin parlaq şəfəqləri altında süslənən rəngbərəng gullər-çiçəklər elə bir laləzarlıq yaradıb ki... Daha sonra axar-baxarlı bir kəndin "qonağı" olur. Dörd tərəfi məşəlik. Evlər də yerin quruluşuna, relyefə uyğun tikilib: düzənlilikdə, dərə boyu, təpəlikdə. Bir neçə ev çayın lap sahilində yerləşir. Uzaqda, lap uzaqda isə susuzluğununu yatırmaq üçün çay yatağına enmiş heyvanların silueti görünür... Daha sonra "payız düşür". Otun-çiçəyin soluxsuyub quruduğu, ağacların köynəyini "soyunub çıxardığı" "sarı günlər" gəlir... Hər iki tərəfi qarla örtülü, hündür ağacli yol isə uzanıb gedir. Hara getdiyi də naməlum... Tənhalıqdır... Ətrafda bir vəhşət duyulur. Sanki qara, qorxunc, məşum bir nəsnə izləməkdədir yolçunu. Yol



isə uzanmaqdə... Budur, nəhayət gəlib çatdıq. Bu da... Xocalı. Faciənin baş verdiyi an... Ana harayı... Qulaq kəsilsən bəlkə fəryad səsini də eşi-dərsən... Hər yan qan içində... Hər yan ölüm qoxulu... Baxışlardan sözülen kədər, damarlarda donan qan...

Qoy oxucular bu təsvirləri qarşıq-dolaşış yol təəssürati kimi qəbul etməsin-lər. Onlar heç də yol təəssürati deyil. Bütün bunlar gənc dizayner Günay Nəbiyevanın öz rəsm əsərlərində "əbədileşdir-dik"ləridir. Onları bir məkanda - yaradıcılıq sərgisində toplayıb sənətseverlərə təqdim edir.

...Günay hələ tələbədir. Azərbaycan



Dövlət Memarlıq və İncəsənet Universitetinin memarlıq fakültəsində oxuyur - ikinci kursda. Şəkil çəkməyə marağı lap erkən yaşlarından yaranıb, hələ üç yaşı olandan. İlk çədklikləri - uşaq oyuncaqları, ağaç ve gullər, ev heyvanları, təbiət mənzərələri olub. Getdikcə marağı da artıb. Üçüncü sinifdə oxuyarkən rəssamlıq dərnəyinə yazılıb. Düz yeddi il - M. Şeyxzadə adına Texniki-humanitar təbiət gimnaziyasını bitirənə qədər sərasər məşğələlərə gedib.

Hələ orta məktəb illerində el işləri maraqla qarşılanıb. Odur ki, müsabiqələrdə, sərgilərdə həvəsle iştirak edib - həm Ağdaş rayonu, həm də respublika miqyaslı sərgilərdə. Həmişə də fəxri yerlə tutub.

Xocalı faciəsinə həsr olunmuş rayon müsabiqəsində fərqlənib ilk Fəxri fərman alanda vur-tut üçüncü sinifdə oxuyurdu. Altıncı sinif şagirdi olarkən isə sevimli idman növü üzrə respublika müsabiqəsində birinci yera çıxaraq sabiq təhsil naziri M. Mərdanov tərəfindən Fəxri fərmana layıq görülmüşdü. Günayın "Fövqələdə hallar uşaqların gözü ilə" müsabiqəsinə təqdim etdiyi rəsm əsərləri də maraqla qarşılanaraq nazirlik tərəfindən buraxılan albom-kitabçaya salınmışdır. Ümumiyyətə, bugünədək onun el işləri sırasında Fəxri fərman, diplom və müxtəlif mükafatlara layıq görünlənləri heç də az deyil...

Günay tələbə adını daşıyandan öz sevimli peşəsi ilə daha şövqlə, böyük həvəsle məşğul olur. Müəllimlərdən, peşəkar sənətkarlardan aldığı biliklər, mənimimsədiyi vərdişlər indi ona daha müüm, daha çox ictimai əhəmiyyətli mövzulara girişməyə imkan verir. Belə olmasaydı, yaradıcılıq üçün o qədər də çox sayılmayan vaxt ərzində bu qədər maraqlı, baxımlı rəsm əsərləri ortaya çıxara bilməzdi. Odur ki, Günayın yaradıcılığına ictimai baxışın keçirilməsi fikri hamı tərəfindən birmənalı qarşılandı.

...Həmin gün Universitetin sərgi salo-nunun qarşısına xeyli adam toplaşmışdı: professor-müəllim heyəti, tələbələr, də-vət olunan qonaqlar, bir də səbəbkarın Ağdaşdan gələn valideynləri, yaxın qohum-əqrəbəsi. Tədbiri açan memarlıq fakultəsinin dekanı Zahidə Məmmədova


dedi:

- Universitetimizdə istedadlı gənclərimiz çoxdur. Rəhbərlik də, dekanlıq da, professor-müəllim heyəti də onlara həm təhsildə, həm də digər yaradıcılıq işlərində lazımlı dəstəyi göstərir. Biz hər bir tələbənin arxasında durur, ona öz bacarığını, istedadını üzə çıxarmağa yardımçı oluruq. Elə bu sərgi salonunu vaxtaşırı onların üzünə açırıq ki, yaradıcılıqları nümayiş etdirirsənət. Ayda iki dəfə belə tədbir keçirilir. İndi isə növbə Günayındır, məkanı o qazanıb. Günay bizim nümunəvi tələbələrimizdəndir. Dərslərini yaxşı oxuyur, qrup nümayəndəsidir, ictimai işlərdə fəal iştirak edir. Səmimi qızdır. Günay həm də güclü istedadada malikdir. Rəssamlıq yaxından məşğul olur. Çoxlu ciddi işləri var. Odur ki, qəra-ra gəldik: qoy rəsm əsərlərinin sərgisini təşkil edək. Hamı tanış ola bilsin. Daha da ruhlansın, yeni enerji ilə işləsin. Müxtəlif sərgilərdə, müsabiqələrdə çox iştirak etsə də, bu onun ilk fərdi sərgisidir. Həm dərslərində, həm də yaradıcılığında ona böyük uğurlar arzulayıraq!

Tedris işləri üzrə prorektorun köməkçisi Şəfi Danyalov öz çıxışında rəhbərlik səviyyəsində tələbələrin təhsilinə və kamil mütəxəssis kimi yetişməsində göstərilən qayğıdan danışaraq Günaya xoş arzularını bildirdi.

Sonra Günayın babası, uzun illər Ağdaş rayon təhsil şöbəsinin müdürü işləmiş Lütfü Paşayev söz aldı:

- Mən tələbələrə yaradılmış bu şəraitə görə hər kəsə - universitetin rektoru Gülçöhrə Məmmədovaya, professor-müəllim heyətinə, fakultə dekanı Zahidə Məmmədovaya, dekanın müavininə təşəkkür edir, eyni zamanda sərgiyə gələnlərə minnətdarlığı bildirirəm. Burada gördüklerim məni çox razı saldı: müəllim-tələbə münasibəti, tədrisə və yaradıcılığa yetirilən diqqət, səmimilik və s. Bütün bunlar olan yerdə hər bir uğura çatmaq mümkündür. Uzun illərki pedaqoji təcrübəmə əsaslanıb deyə bilərem ki, hər bir tələbədə istedad, bacarıq var. Lakin onu üzə çıxarmağa şərait, dəstək olmayıanda, qayğı və diqqət göstərilməyənə nəticə gözləməyə dəyməz. Bu ali təhsil ocağında isə mənzərə tam başqadır. Hər birinizə elm, təhsil, yara-



dıcılıq yolunda uğurlar arzulayıram. Günayın el işləri sərgisini təşkil etdiyinize görə bir dəha təşəkkürüm bildirirəm.

Sonra Günay da öz ürek sözlərini söylədi. Qırmızı lenti kəsərək tamaşaçıları sərgi salonuna dəvət etdi. Sənətsevərlər bir-birindən maraqlı təbiət mənzərələri, peyzajlar, natürmortlar... və s. rəsm əsərləri ilə maraqla tanış oldular.

Sərgi haqda təəssüratını bölüşən təsviri incəsənet kafedrasının baş müəllimi Oqtay Murtuzayev dedi:

- Günay mənim en yaxşı tələbəmdir. Cox istedadlidir. Əl işləri çox idi. Biz seçim apardıq. On yaxşılılarını buraya qoymuş. Günay dizayn ixtisasına yiyələnir. Gələcəyin mahir dizayneri olacaq. Sərgidə dizayna aid işləri də yer alıb. Cox maraqlı işlərdir. Rəng duyumu o qədər güclüdür ki, dizaynda onları seçməye, paylamağa həmişə yüksək səviyyəde nail olur.

Tələbəsinə böyük ümidi bəsləyən müəllim Bayram Qasımbəyli:

- Günay qızımız yaradıcılığa çox ciddi yanaşır. Özünə qarşı da çox tələbkardır. Daim üzərində işləyir. Sərgidəki işləri çox maraqlıdır. Artıq özü haqda rəy yaradır. Rəng duyumu, rəngkarlıq hissəyi çox güclüdür. Ona görə də rəngləri yaxşı effekt yaradır, maraqlıdır; arxa plan, qabaq plan yaxşı göstərir onları. Özü də cürbəcür texnikalarda işləyir, həm yağlı boyla ilə, həm akvarellə, həm

quaşla, həm də karandaşla. Potensialı imkan verir ki, gələcəkdə daha böyük əsərlər yaratsın. Bu yolda ona uğurlar arzulayıraq.

AzMİU-nun tarixi muzeyinin direktoru Gülmira Məmmədova müzey barədə bir neçə kəlmə dedi:

- Əvvəla onu qeyd edim ki, Universitetimizdə daha bir müzey - ulu öndər Heydər Əliyev adına müzey də fəaliyyət göstərir. Tələbələr burada ümummüllü lidərin heyat və fəaliyyətini yaxından öyrənir, onun dövlətçilik yolunda gördüyü cahanşumlu işlərlə ətraflı tanış olurlar. Sərgi salonumuz tarix müzeyinin nəzdindədir. Fəaliyyətə 2001-ci ilin may ayından başlamış - professor Elturhan Avalovun sərgisi ilə. Bu gün 123-cü sərgidir ki keçirilir. Bir qayda olaraq, müəllimlərin, doktorantların, tələbələrin rəsmi, əl işləri, layihələr nümayiş etdirilir. Eyni zamanda xarici ölkə nümayəndələrinin sərgiləri də təşkil edilir. İndiyədək Misir, Türkiye, Almaniya, İtaliya memarlarının layihə işləri sərgilənib. Beynəlxalq əlaqələrimiz getdikcə artmaqdadır.

Ümumiyyətə, sərgilərimiz Universitet miqyasında keçirilsə də, maraqlananlar, kənardan gələn qonaqlar, xarici müşahidəçilər üçün də qapımız həmişə açıqdır.

50-ye qədər rəsm əsərinin nümayiş etdirildiyi sərgi noyabrın 30-dək davam edəcək.

Səfir Mahmudzadə